

# Yaddaslardan silinməyən 20 Yanvar

## Bir tarixə nəzər

*Yaxud Heydər Əliyev 1990-ci ilin 20—21 yanvarında*

**XX əsr Azərbaycan tarixinə ölkədə baş verən bir sıra ictimai-siyasi hadisələrlə yazılıdı. Bu hadisələr arasında Azərbaycanı ikinci dəfə müstəqilliyyət, azadlığa aparən yolda baş vermiş 1990-ci ilin 20 Yanvar hadisəsi daha xarakterik və daha müdafiə hadisə olmuşdur.**

Qeyd edək ki, 20 Yanvar hadisəsi heç də təsadüfən baş verməmişdir. Məlumdur ki, son iki əsirdən çoxdur millətçi, xəyanətkar ermənilər fürsət olduqca əzeli Azərbaycan torpaqlarını hissə-hissə işğal edərək böyük Ermənistən yaratmaq xülyası ilə yaşayırlar. Elə 20 Yanvar hadisələrinin baş verməsinə səbəb yenə də erməni millətçiləri olmuşlar.

XX əsrin 80-ci illərində və 90-ci illərin əvvəllərində çürüməyə, dağılmağa doğru gedən Sovetlər İttifaqında baş verən siyasi böhrəndən ermənilər yenə də ustalıqla istifadə etmişlər. O vaxtlar keçmiş SSRİ-nin başında duran M. S. Qorbaçov siyasi hakimiyyətindən sui-istifadə edən ermənilər yenidən Dağlıq Qarabağın və onun ətrafında olan rayonların Ermənistana birləşdirilməsi məsələsini qaldırılmışlar. Dağlıq Qarabağda bu iddia ilə bağlı ermənilər güclü mitinqlər keçirmişlər. Məsələyə məhəl qoymayan SSRİ rəhbərliyinə və mövcud quruluşa qarşı Azərbaycan xalqının inamı itməyə başlamış, onlar da erməni seperatçılarına etiraz əlaməti olaraq Bakı şəhərində və digər şəhərlərdə dinc yolla nümayişə çıxmışlar. Lakin sovet rəhbərliyi respublikadakı əsil vəziyyəti düzgün qiymətləndirə biləmiş, yanvar ayının 19-ndan 20-nə keçən gecə sovet ordusunun təpədən-dırnağa qədər müasir silahlarla silahlanmış əlahiddə qo-

şun dəstələrini Daxili İşler Naziliyinin böyük kontinjenti ilə birlikdə Bakı şəhəri-

gün məlumat verilməmişdir. Hətta bu hadisələrin izlərini ört-basdır etməyə çalışanlar da olmuşdur. O vaxtkı Azərbaycanın rəhbər vəzifələrində işləyənlər də bu məsələyə etinəz yanaşmış, hadisələrin axarından baş çıxara bilməmişlər.

Bakıda törədilmiş qanlı



nin mərkəzi küçələrinə toplaşan əhalinin üzərinə yeritmişdir. Qoşunların tərkibində ermənilər və cinayətkarlar da olmuşdur. Həmin gecə 130-dan çox dinc əhali güləborana məruz qalmış, 700 nəfərdən çox yaralanmışdır. Ölənlər və yaralananlar arasında qocalar, uşaqlar, qadınlar və əller də vardi. Vətəndaşlara və dövlətə kulli məqdarda ziyan dəymışdır. Hərbiçilər tərəfindən ölkənin baş tribunu—televiziyanın enerji bloku partladılmış, şəhərin küçələrində işıqlar söndürülmüş, sakinlərdən evlərində hərbiçilərin gülələrinə tuş gələnlər də olmuşdur. Bakı şəhərində olduqca ağır vəziyyət yaranmış, baş veren hadisələr barədə əhaliyə düz-

hadisələrə ilk olaraq o zaman Moskvada yaşayan Heydər Əliyev etiraz səsini ucaltmışdır. Məlum olduğu kimi Azərbaycan xalqının görkəmli oğlu, XX əsrin siyasi liderlərindən biri Heydər Əliyev uzun illər Azərbaycan Respublikasının rəhbəri vəzifəsində çalışmış, o vaxtkı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilmiş, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur. Lakin 80-ci illərin sonunda Moskvada Siyasi hakimiyyətdən uzaqlaşdırılır və pensiyaya göndərilir.

Heydər Əliyev 20 Yanvar faciəsinin ertəsi günü həyatını təhlükə altında qoyur və Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gə-

lərək mətbuat konfransında Bakıda törədilən qanlı cinayəti qətiyyətə pisləmiş və böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı vermişdir. O demişdir: «**Azərbaycanda baş vermiş hadisələrə gəlinçə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu principlərinə zidd hesab edirəm».**

Dahi siyasetçi sonra çıxışında Azərbaycanda yaranmış mürekkeb vəziyyətin bir sıra səbəblərini açıqlamışdır. O, bu səbəblərdən birinin 1988-ci ildən başlayaraq Azərbaycan və Ermənistən arasında gedən

millətlərarası münaqışə olduğunu qeyd etmişdir. Həmin hadisəyə də Dağlıq Qarabağ və onun ətrafında baş verən münaqışələr səbəb olmuşdur. Heydər Əliyev hesab edirdi ki, Azərbaycan və Ermənistən, eləcə də ölkənin ali siyasi partiya rəhbərləri bu məsələni tənzimləməli, daxili müharibəyə, millətlərarası münaqışəyə son qoymalı idilər. Ötən iki il ərzində isə bu istiqamətdə lazımı səviyyədə iş aparılmamışdır. Lakin iki illik bir zaman çerçivəsində bu məsələni tənzimləmək, yoluna qoymaq olardı.

Heydər Əliyev daha bir səbəbi isə o zamankı Azərbaycan rəhbərliyinin səriştəsizliyində, səhv addımlarında, yaramaz iş üslubun-

da, yalnız siyasi manevirlərə xalq arasında yaratdığı uçurumda göründü. Elə bu-na görə də xalq hiddətlənərək küçələrə çıxmış, hətta Azərbaycanın şəhər və rəyonlarında aylarla mitinqlər davam etmişdir. Lakin ölkədəki siyasi vəziyyəti öz axarına salmaq, siyasi həyatda ki qeyri-sabitliyi nizamlaşdırmaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, nə Azərbaycan rəhbərliyi, nə də ali siyasi rəhbərlik bu imkandan istifadə edə bilmişdir.

XX əsrin, həmçinin bundan əvvəlki dövrlərin siyasi aləmindən qaynaqlanan, dövlətə rəhbərlik və xalqla əlaqə prinsiplərini yaxşı bilən ümummilli lider demişdir ki, bu dövr ərzində əhalini sakitləşdirmək üçün də kifayət qədər imkanlar olmuşdur. Əgər o vaxtlar rəhbərlik daha səriştəli kadrlarla möhkəmləndirilsəydi məsələ siyasi cəhətdən tənzimlənsəydi, xalqla mükaliməye girilsəydi vəziyyət o yerə gəlib çıxmazdı, paytaxta ordu yeridilməzdi. Heydər Əliyev qeyd etmişdir ki, o zamanki rəhbərlik sadəcə olaraq respublikadakı vəziyyəti düzgün qiymətləndirə biləmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəifləmişdir. Nəhayət, şəhərə ordu yeridilmiş, günahsız adamlar qətə yetirilmişlər.

Məsələ hələ tekce buraxılan bu nöqsanlarla bitmirdi. Azərbaycanda necə ordu birləşməsi olduğunu yaxşı bilən siyasi xadim qeyd etmişdir ki, ölkəyə kənardan ordu yeridilməsinə də ehtiyac yox idi. Azərbaycanda 5 növ qoşun birləşməleri olduğu halda kənardan qoşun yeridilməsinə nə ehtiyac vardır? Əgər belə bir zərurət vardısa ölkədə yerleşən hərbi hissələrdən istifadə etmək olardı. Heydər Əliyev bu nöqsanları buraxanların hamısının cəzalandırılması tələb edirdi.

N. ATAKİŞİYEV.

## Səhidlər Ölmezdirler

20 Yanvar faciəsinin 23-cü ildönümü münasibəti ilə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2012-ci ildə 130 №-li sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən muzeyimizdə müxtəlif mərasimlər həyata keçirilir. Onlardan biri də 11 yanvarda təşkil olunmuş dəyirmi masadır.

Dəyirmi masanı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin direktoru Xalis Məmmədov açmış-

dır. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütlə yad edilmişdir. Muzeyin ekspozisiya və kütləvi iş şöbəsinin müdürü Həqiqət xanım Rüstəmli "20 Yanvar" adlı mühazirə oxumuşdur. Mühazirə tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənilmişdir.

Tədbirdə çıxış edənlər bu və bu kimi faciələrin töredilməsini təşkil edən canlıların cəzalandırılmasını tələb etmişlər.

Gülər XƏLİLOVA,  
rayon tarix-diyarşunaslıq  
muzeyinin əməkdaşı.